

Dövlət müstəqilliyimizin təminatçısı

Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız öten əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrin 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akti" qəbul olundu. Konstitusiya Akti respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil elan etmiş, həmcinin xalqın idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumibəşəri dəyərlərə uyğun təyin etmək hüququ təsbit olunmuşdur.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akti"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünəyi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması öz əksini tapmışdı. Aktda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi principləri de rəsmən elan edilmişdi. Lakin dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox problemlər də meydana çıxmışdı.

AXC-Müsavat cütlüyünün naşı və yarımaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Hüquq-mühafizə orqanlarının üzərlərinə düşən qanuni vəzifələri həyata keçirə bilməmələri ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlən etməsinə münbit şərait formalasdırılmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəciliyinin iflic vəziyyətə düşməsi, siyasetçilərin "könlüllü döyüşü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirdi. Bir tərəfdən məmur özbaşınlığı və dövlətin oza-mankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.

Bələ bir böhranlı və ağır vəziyyətde xalqın çıxış yolunu yenə də müdrik rəhbərin – ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə,

alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizən şəkildə Bakıya dəvət etməsi də məhz bu realliqlə şərtlənirdi.

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidlə tələbinə səs verərək Bakıya qayıtması isə onun ne qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının təleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiq ləyikdir.

Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin geniş fəaliyyəti, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-güne genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu hədəflədiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gelib hadisələrin gedisi qısa zamanda dəyişərək normal məcraya salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətə alındı.

Heydər Əliyev separatçı qüvvələrin və yaradılmış "nüfuz dairələri"ni tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş mühari-bəsindən, dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Bu prizmadan da daha çox aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başpozuqluq şəraitində ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, gərgin və qanlı hadisələrin cərəyan etdiyi bir bölgəyə səfər etməyi, baş verənlərə düzgün siyasi qiymət verməyi yalnız Heydər

Əliyev kimi bir şəxsiyyət bacara bilərdi!

Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də onların tarihi milli irs və ənənə əsasında dövlətin və xalqın hazırkı və gelecek inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidlə tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənzəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyülü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklilikdəki yaşıntıları aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sistemine keçmək, cəmiyyət həyatının müxtəlif sahələrdə demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun alılıyini bütün səviyyələrde təmin etmək ardıcıl və davamlı səylər göstəriləməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların alılıyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvini gətirib çıxarıır.

Ulu öndər ilk gündən qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulunu da diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrin 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətə yeni mərhələnin başlangıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, həbi əməliyyatların şiddetləndiyi bir zamanda Heydər Əliyev parlamentdə ilk növbədə müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsini, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir dərəcədə təsdiqləyir. 1993-cü il oktyabrin 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu

öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir.

Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avrəatlantik məkana sürtəli integrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Ösrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını getirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürtələnməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə eməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi və s. kimi mühüm beynəlxalq təşkilatlarla eməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində de kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qo-yuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır. Azərbaycan cəmi 20 ildən bir qədər çox müddətde inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliiklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qəçiləməli və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən de birmənalı qəbul olunmuşdur.

Azərbaycanın sosial-iqtisadi yüksəliyi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq bürüzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasetin məqsəd-yönlüyü, ardıcılığı, obyektiv gerçəklilikə adekvatlığı, bu siyasetin ölkənin milli mənafələrini eks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Dövlət başçısı yürütdüyü düşünlülmüş siyaset qısa dövr ərzində imzaladığı məqsəd-yönlü ferman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəziyyətə düzgün müəyyənləşdirmək, həyata keçirdiyi islahatlarla inkişaf mexanizmin daha da əcəviliyinə, işləkliliyinə nail olmuşdur.

Şaiq MİRZƏYEV,
"Murphy Shipping and Commercial Services Azerbaijan" şirkətinin baş direktoru.